

050215 Tərcümə (Ərəb –Azərbaycan dilləri)

(ixtisasın şifri və adı)

050215 Tərcümə (Ərəb –Azərbaycan dilləri) ixtisaslaşması üzrə

(ixtisaslaşmanın şifri və adı)

## TƏDRİS QRAFİKİ

(bakalavriat səviyyəsi üçün)

Sıra №	Fənnin adı	Kreditin sayı	Prerekvizit (öncə tədrisi zəruri olan )fənlərin şifri	Korekvizit(tədrisi paralel nəzərdə)	Fənnin tədrisi üçün nəzərdə tutulan semestr (payız və ya yaz)
<b>I tədris ili</b>					
1.	Azərbaycan tarixi	5			Payız
2.	Azərbaycan dilində işgüzar və akademik kommunikasiya	4			Payız
3.	Xarici dildə işgüzar və akademik kommunikasiya (Fars)-01	5			Payız
4.	Tələffüz və şifahi nitq vərdisləri-01	5			Payız
5.	Tərcüməçinin oxu vərdisləri-01	4			Payız
6.	Tərcüməçinin yazı vərdisləri-01	4			Payız
7.	Mülki müdafiə	3			Payız
8.	Xarici dildə işgüzar və akademik kommunikasiya (Fars)-02	5	ÜF-03-01		Yaz
9.	ARK və hüququn əsasları	3			Yaz
10.	Tələffüz və şifahi nitq vərdisləri-02	5	İF-01-01		Yaz
11.	Tərcüməçinin oxu vərdisləri-02	4	İF-02-01		Yaz
12.	Tərcüməçinin yazı vərdisləri-02	4	İF-03-01		Yaz
13.	İlkin tərcümə vərdisləri	5			Yaz
14.	Müasir Azərbaycan dili	4			Yaz
<b>II tədris ili</b>					
1.	Xarici dildə işgüzar və akademik kommunikasiya (Fars)-03	5	ÜF-03-02		Payız
2.	Tələffüz və şifahi nitq vərdisləri -03	5	İF-01-02		Payız
3.	Tərcüməçinin oxu vərdisləri-03	4	İF-02-02		Payız
4.	Tərcüməçinin yazı vərdisləri-03	4	İF-03-02		Payız
5.	Xarici dil 01 (İngilis dili)	4			Payız
6.	Tərcümə nəzəriyyəsi	3			Payız
7.	Ölkəşünaslıq	5			Payız
8.	Tələffüz və şifahi nitq vərdisləri -04	5	İF-01-03		Yaz

9.	Xarici dil 02 (İngilis dili)	4	İF-05-01		Yaz
10.	Yazılı tərcümə-01	5			Yaz
11.	Şifahi tərcümə	7			Yaz
12.	Mətbuat materiallarının tərcüməsi	6			Yaz
13.	Multikulturalizmə giriş	3			Yaz
<b>III tədris ili</b>					
1.	İnformasiyanın idarə edilməsi	3			Payız
2.	Xarici dil 03 (İngilis dili)	4	İF-05-02		Payız
3.	Tərcümə və müqayisəli üslubiyyat	3			Payız
4.	Akademik yazı	5			Payız
5.	Yazılı mətnin şifahi tərcüməsi	6			Payız
6.	Yazılı tərcümə-02	4	İF-14-01		Payız
7.	Xarici ölkə ədəbiyyatı( dillər üzrə)	5			Payız
8.	Peşəkar tərcümənin əsasları	4			Yaz
9.	Ardıcıl tərcümə və qeydgötürmə texnikası	7			Yaz
10.	İqtisadi mətnlərin tərcüməsi	7			Yaz
11.	İctimai-siyasi mətnlərin tərcüməsi	6			Yaz
12.	Hüquqi və inzibati sənədlərin tərcüməsi	6			Yaz
<b>IV tədris ili</b>					
1.	<b>Tərcümə və mədəniyyətlərarası ünsiyyət</b>	3			Payız
2.	<b>Sənədləşmə və terminologiya</b>	5			Payız
3.	<b>Kompüter tərcümə proqramları</b>	4			Payız
4.	<b>Elmi mətnlərin tərcüməsi</b>	5			Payız
5.	<b>Bədii tərcümə</b>	6			Payız
6.	<b>Tibbi mətnlərin tərcüməsi</b>	3			Payız
7.	<b>Sinxron tərcümə</b>	4			Yaz
8.	<b>Təcrübə</b>	30			Yaz